

Xalqımın dilində bir kəlam var: ki-minin əvvəli, kiminin sonu. Mə-nim əvvəlim qəm, kədər, ələm olub. Nakam bir məhəbbət yaşami-şam. Küləyin qısqanlığı ilə sevdiyimi sinəmdəki tikanımla məhv etmişəm. Külək çəkə bilmədi bizim bir-birimizə sevdarımızı. Çırpdı bülbü'lü tikanlarım üzərinə. Ölümüna fərman verdi. Bül-bülümün al qanı göz yaşlarına qarışdı. Mən bu rəngləri haradan almışam, bilirsən? O qarışından. Köksündəki əlvən rənglərə bülbü'lümün də rənglə-ri qarışib. Sevdiyimi köksündəcə dəfn etmişəm. O vaxt, bu vaxt mən həm güləm, həm bülbü'ləm. Qaraba-ğın həm etri, həm nəğməsiy... .

Qarabağın baş tacı Şuşanın çıçayıyəm. Bu dağların həm qızı, həm oğluyam. Şuşamın qır-mızı köynəklə, yaşılı etəklisiyəm. Qarabağın ağ at üstə mərdiyəm, igidiyəm. Həm etriyəm bu yurdun, həm ərəni. Nə dünyada oxşarım var, nə bənzərim. Nə də mənim taleyiyyəm yaşıyan biri.

Deyirdim bəs bülbü'lünlə dərdim bitdi, nə etməli, qismət bu imiş. Köksündəki bülbü'lüm-lə yaşayaram bundan sonra. Bir ömrü, nə et-məli, eله bu cür yaşayaram. Ta bilmədim nə-lər, nə-lər var qarşıda. Bilmədim ki, küləkdən də qısqancı var bu ellərin. Gözləri ac, qəlbə bomboş düşməni var Qarabağın. Bilməzdim ki, köksündəki bülbü'l nədir, arxamdakı dağlar boyda irəlidə dərdim, sərim olacaqmış. Düz otuz il Qarabağa bahar fəsl gelmeyecek, menimse son baharın 90-larda qalacaqmış...

Baharsız xarıbülbül olarmı? Əsla olmaz. Nə baharsız, nə Qarabağsız xarıbülbül olardı? Mənim torpaqdan başımı qaldıran bu ellərdəki insanların nəfəsiyidi. Gözlerimin önündəcə ev-

SUSA:



xarıbülbülün monoloqu



lərindən qovuldular. Zorla, silahın burnunda yurdalarını tərk et-dilər. Gözlerimin qarşısında övladları şəhid oldu. 90-larda mən qan içdim su yerine. Gözlerimin qarşısında minaretek evlər çökdü. Qapıların qifilları könül evimi bağladı. Kimsəsiz həyat-bacalar, ot basmış yol, ciçirlər, hər Novruzda yol göz-ləyən qəbirlər üreyimə dağ çəkdi. Hər kes getdi, burada qalan bir torpaq, bir mən ol-dum.

Nə isə... Gün geldi ki, bə-harım payız oldu. Ha istədim torpaqdan boylanmağa, gör-düm bu ellərdə günəş yoxdur, boylana bilmədim, bir doğma-min nəfəsini duymadım, niyə boylanardım? Düz otuz il torpa-ğın altını özümə maskən seç-di. Hərdən ayaq səslərini du-yurdum. Bu səslər düşmənin ayaq səsiydi. Duyduqca daha dərinlərə kök atirdim. Onların nə üzünü görmək, nə səsini duymaq istəyirdim.

Çəkilmişdim öz dünyama. O dünyada Qarabağlı günlərimlə baş-başaydım. Ömrümün baharı da vardi, qışı da vardi: baharda boylanardım günəşə sarı, doğma üzər görərdim; doğma səslər eşiderdim, doğma əller görərdim, dərər məni, evlərində ezizlərdi, süfrələri, otaqları bəzəyərdim; gözəlli-yimlə fərxi edər, hər deñə məndən danışanda həm kədərlənər, həm də qururlanardım: bülbü'lünlə, sevgimə sadıqiyimlə...



Bu dünyamda düz iyirmi səkkiz il yaşadım. Elə bil ki, heç mən adda bir gül yox imiş. Görünmədim yad gözlərə. Gözlərimi dikdim uzun-uzun yollara. Bir gün bu yollardan gəl-

tanış addımları duyacaqdım. Bu yillardan doğmalarının səsləri eşi-diləcəkdi. Onlar bu yurda qayida-caqdılar. Mən o zaman bu torpaq-dan onlara sarı boyلاناقادım... Çekildim öz güşəmə, səssizcə, xəlvəti. Görünmədin yad gözlərə ki, kökümüz kəsərlər, mahnilərimiz, musiqi aletlərimiz, xalçalarımız, metbəximiz kimi məni də mənim-səyər, "xarıbülbül bizimdir", - deyer-le.

İllər ötdü. Nə yaxşı ki, dağlar, daşlar, dərələr bu yerlərdə günəş-i də, baharı da qovmuşdu. Bu da bir təsəlliyyi yaralı qəlbime. Öz güşəmdə gözləməyə təsəlliimdi. Göz-ləyirdim, ürəyimdə təşnəm ilə, yurdəsimin səsinə, nəfəsinə həsər ilə gözləyirdim. Bilirdim ki, bir gün onlar gələcəklər, məni yenidən ezizləyəcəklər...

Dörd il əvvəl, payız lap yenice bu ellərin onsuz da payız ömrüne öz vaxtı ilə gəlməşdi. Cəmi 7 gündü gəlməşdi. 7 rəqəminin möcüzəsini eşitmədim, görməmişdim. Payızın 7-ci günündəcə mən o doğma nə-fəsləri hiss etdim. Bağırmadakı ayaq səsləri doğmayıdi, çox doğma. 28 il-dən sonra mən ana dilimdə sözər dudyum. Vətən, Torpaq, Bayraq sözlərinə eşitdim. Dağlı bağrim tor-pağın altında dağa döndü. Qayıtmışdır onlar, tam yəqin ki, qayıtmışlar... Payızıma bircə anda bahar gəldi. Gözlərimdə şimşək çaxdı, ələndi yağış gözümüzən. Axi mənim doğmam gəlməşdi...

Qarabağın qərinəlik sükutunu dağdan or-dum gelmişdi. Harayıma 90-larda Qarabağın qarabəxtli günlərində şəhid olan ataların oğul-

ları gəlməşdi. Sərkərdəsi ata vəsiyyətini yerinə yetirməkçün gələn oğul idi. Hər tərəfdə silah səsi qulaqları batırırdı. Batırılcə oyanırdım. Bu səsler mənə xoş gəlirdi. Teşnəsilə yanib kül olduğum doğma səslər buradakı ocaqları yandırmağa gəlməşdi. Yağlıları bu torpaqdan əbədiyyən qovmağa, bu əzəli yurdaları yeni həyat verməyə gəlməşdi.

Düz 44 gün bağrim üstdən nə ağırlıqda tanklar keçdi, dedim ki, bəs bülbü'lüm geri dönüb. Düz 44 gün sən yerinə yenə qan içdim. Dedim ki, bəs bülbü'lüm qanı axır sinəm üstə. Yüzlərə oğul can verdi torpaq üstə. Aldım qoynuma, ağı dedim, ağladım. Bir gözümüzə ələm, qəm, o birində vüsəl vardi. Bilirdim ki, qan axmadan Qarabağın qara bəxtini ağ rəng süsleyə bilməzdi. Bu ədalətsiz dünyının haq-sızları Qarabağın susacaqdı. Bilirdim ki, bu torpaqlar müharibə olmadan qayitmayacaqdı.

Nə qanlar, qadalar gördüm 44 gündə. Şehidim, qazimi qucaqladım. Onlara qara sev-damdan danışdım. Şəhidimə hələ neçə il əv-vəl yarsız qaldığımı söyləmək təselli oldum. Ana oldum, laylay çaldım hər mərdimə, igidi-me:

Əzizinəm er ölü, ığid ölü, er ölü.
Vətən, torpaq, el üçün
Yüzlər yox, minlər ölü.
Heyranam Qarabağa,
Qara yox, bəxti ağa.
Qurbanam ığidim
Yağıya çəkdiyi dağa.
Əzizinəm, ağlaram,
Mən sinəmi dağlaram.
Qarabağda qırurdan
Şalımı al bağlaram.
Yurd yerlərim bir-bir azad olduqca, dalğa-lanan bayrağımı da gördüm. 30 il həsət qaldı-

ğım o üç rəng-mavi, qırmızı, yaşılı gözlerimi oxşadı, bayraqım rəngindən rəng verdi mənə. İlhamlandı, torpaq altından boylandım. Gör-düm ki, şəhidim payızımı bəhar edib. Qaraba-ğ'a al qaniyla 30 ilin suyun verib. Şəhidlərim həyatını yerə verib, əbədiyyət məkanına-göylərə ucalıb. Qarabağın 30 illik payızını yaz edib. Kədərim başdan aşşa da, fərəhliyəndim. "Oğul torpaq üçün doğulur", - dedim. Qoy tor-paqlar yağıda qalmasın, aksi o namus, ardi, şə-rəfdi. Bu şərəfçün şəhid olmaq ölmək deyil, yaşamaqdır.

Payızıma bəhar gəldi. Dörd bir yanımçı-çekledi. Qarabağın azad səsi nəğmə olub qu-lağında çıngıldədi. Payızdaca çıçək açdım. 30 il sonra torpaqdan boy qaldırb Qarabağ'a do-ğan gənəsə baxdım. Minlər şəhidim rəmzi-nə cevrildim. Ölkəm məndən don biçib əyin-başını bəzədi. Sine üstə gəzdirdilər məni, ezi-zləyib, oxşadılar. Adıma festival qurdular. 30 illik hicranıma vüsəl çələngi taxıldılar. Rəqs elədim festivalda doğma dildə mahnilərlə, se-vincim qalxdı dağlara, dumani yardı, "Şuşa azaddır" hayqırı. Cidir düzündə adım düşmədi dillərdən. Qürur duydum, fəxr etdim ki, bu milletə məxsusam...

İki il önce məni deyib tək ölkəmdən yox, dünyadan da qonaqlar gəldi hüsnümə. Mən beynəlxalq bir festivalın adı oldum. Azad Şu-şanın adını bütün dünyaya tanıtdım.

İndi her kəs tez-tez məni görmək, hüsnümə tamasha etməye gəlir. Haqqında rəvayətləri dinləməye, öyrənməye gəlirlər. Dörd ildir, son-suz sevinc içindəyəm. Novraqımın ordum, sərkərdəmə, şəhidimə, qazimə minnətdaram. Var olsun bele Vətən, var olsun müzəffər sər-kərde, əyilməz, qüdrətli əsgər. Qoy etrim onla-rın ömrüne hər zaman bəhar teraveti cılısın.

Həqiqətən də kiminin əvvəli, kiminin sonu. Nə xoşbəxt bir sonum varmış...

Mətanət Məmmədova